

**AUDİTOR XİDMƏTİ BAZARINDA HAQSIZ RƏQABƏT
HALLARININ ARADAN QALDIRILMASI ÜÇÜN QABAQLAYICI
TƏDBİRLƏR BARƏDƏ**

*Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2004-cü il 28 dekabr tarixli
143/1 sayılı qərarı*

«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Auditorlar Palatasının 2004-cü il üzrə iş planının 3.5-ci və Palata Şurasının 2004-cü il üzrə iş planının 35-ci bəndlərinin, Palata Şurasının «Haqsız rəqabət hallarının aşkar edilməsi üzrə təhlil işinin aparılması barədə» 2004-cü il 9 dekabr tarixli 141/2 sayılı qərarının və Auditorlar Palatası Sədrinin «Azərbaycan Respublikasında auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üzrə tədbirlər planı haqqında» 2004-cü il 22 mart tarixli 1/11 sayılı sərəncamının, Auditorlar Palatası Şurasının 2004-cü il 26 oktyabr tarixli 138/1 sayılı qərarı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər)» icrası ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatasının tədbirlər planının icrasını və auditor xidmətinin dövlət tənzimlənməsini yüksək səviyyədə təmin etmək məqsədilə, auditor xidməti bazarında haqsız rəqabət hallarının aşkar edilməsi və ona qarşı mübarizə aparılması istiqamətində təxirəsalınmaz tədbirləri həyata keçirmək üçün Palatada yaradılmış işçi qrupunun təkliflərini müzakirə edərək, Auditorlar Palatasının Şurası **qərara alır:**

1. 2005-ci il yanvarın 1-dən etibarən sərbəst auditorlara və auditor təşkilatlarına nömrələnmiş vahid müqavilə və rəy formalarının verilməsi məhdudlaşdırılsın və hər bir auditor üçün mövsüm ərzində (yanvar-aprel aylarında) ayda 10 (on) müqavilə və 10 (on) rəy blankının, digər aylarda isə, müvafiq olaraq, 5 (beş) ədəd müqavilə və 5 (beş) ədəd rəy blankının verilməsi məqsədəuyğun hesab edilsin.

2. Tərkibində auditor olmayan auditor təşkilatlarına nömrələnmiş vahid müqavilə blanklarının verilməsi qadağan edilsin.

3. Təsərrüfat subyektlərinə göstərilən auditor xidmətlərinin keyfiyyətini yüksəltmək və aparılan auditlərin nəticəsinin vaxtlı-vaxtında sənədləşdirilməsini təmin etmək məqsədilə cari ilin I rübü başa çatdıqdan sonra sərbəst auditorlar və auditor təşkilatları tərəfindən aparılmış auditlərin nəticəsinin sənədləşdirilməsinə (auditorun yekun və iş sənədlərinə və s.) seçmə qaydada baxış keçirilsin.

4. Sərbəst auditorlara və auditor təşkilatlarının rəhbərliyinə tapşırılsın ki, təsərrüfat subyektlərində mühasibat uçotunu apan və ya bərpa edən auditorun həmin təsərrüfat subyektində audit aparması hallarına yol verməsinlər və belə hallar aşkar edilərsə, qanunvericiliyin pozulması kimi qiymətləndirilsin.

5. Sərbəst auditorlara və auditor təşkilatlarının rəhbərliyinə tapşırılsın ki, auditor assistentlərinə və mütəxəssislərə həvalə edilmiş işlər iş planında əks etdirilməklə, onların təsərrüfat subyektlərində təkbaşına audit aparması qadağan edilsin və belə hallar aşkar edilərsə, qanunvericiliyin pozulması kimi qiymətləndirilsin.

6. Sərbəst auditorların və auditor təşkilatlarının illik fəaliyyətini əks etdirən hesabat əlavə olunan məlumat formasına əvvəlki auditorun adı və soyadı,

müqavilə məbləği və müəssisənin illik dövriyyəsi barədə məlumatlar məcburi qaydada əlavə edilsin.

7. Fəaliyyətlərində haqsız rəqabət halları aşkar olunan sərbəst auditorlarda və auditor təşkilatlarında növbədənənar yoxlamanın aparılması məqsədəuyğun hesab edilsin.

8. Auditorlar Palatasının struktur bölmələrinə tapşırılsın ki, hesabat məlumatları əsas götürülməklə və xarici ölkələrin audit təcrübəsindən istifadə etməklə, auditor xidmətlərinin növləri üzrə adam/gün və ya adam/saat hesabı ilə tariflər müəyyən etməklə, auditor xidmətinin dəyərləndirmə sisteminin yaradılması üzrə təkliflərini Palatanın Sədrinə təqdim etsinlər.

9. Sərbəst auditorlar və auditor təşkilatları üçün hər bir təsərrüfat subyektində (fəaliyyəti olmayan təsərrüfat subyektləri istisna olmaqla) auditin aparılması müddəti ən azı 3 (üç) gün müəyyən edilsin.

10. Sərbəst auditorların və auditor təşkilatlarının xidmət göstərdikləri sifarişçi təsərrüfat subyektləri ilə bağlanmış müqavilə məbləğlərinin reallığını yoxlamaq məqsədilə, zəruri hallarda hüquq-mühafizə orqanları ilə birlikdə, sərbəst auditorların və auditor təşkilatlarının Auditorlar Palatasına təqdim etdikləri hesabat məlumatlarının sifarişçi təsərrüfat subyektlərində olan məlumatlarla üzləşdirilməsi məqsədəuyğun hesab edilsin.

11. Sərbəst auditorlara və auditor təşkilatlarına tapşırılsın ki, auditor rəyi istisnasız olaraq auditin başa çatdığı tarixdə və ya həmin tarixdən bir iş günü sonra verilsin.

12. Sərbəst auditorlar və auditor təşkilatlarının hər bir auditoru tərəfindən bir gün ərzində bir auditor rəyindən artıq auditor rəylərinin verilməsi qadağan olunsun və həmin auditor rəyləri inamsız hesab edilsin.